

## İmadəddin Nəsimi və ədəbi dilimiz

*Sadagat Həsənova*

Filologiya üzrə elmlər doktoru, professor, Naxçıvan Müəllimlər İnstitutu. Azərbaycan.  
E-mail: sedagethesenova@gmail.com  
<https://orcid.org/0000-0002-0839-8469>

### XÜLASƏ

Müasir dövrümüza qədər İmadəddin Nəsimi yaradıcılığı ilə bağlı bir sıra linqistik araşdırımlar aparılmışdır. Bədii söz sənətkarlarını tarixda yaşadan səbəblərdən biri də bəşəriyyətin təməl daşı kimi dəyərləndirilən sözdür. Bu baxımdan, Nəsimi sözünün hikməti indi də orijinal və fəlsəfidir. Dilin keşiyində dayanan Nəsiminin dil faktlarından düzgün istifadə bacarığı, demək olar ki, bütün əsərlərində özünü göstərir. Dil tariximizin müyyəyen bir dövrünün dərinində və hərtərəfli şəkildə araşdırılmasında, ədəbi dilimizin estetik gözəlliyyətinin üzə çıxarılmasında Nəsiminin dil münasibətinin, bu milli-mənəvi sərvətə necə yanaşmasının böyük əhəmiyyəti vardır. Şairin ədəbi dilimizdəki rolü və xidməti məqalədə yeni faktlarla aydınlaşdırılır. Onun dilinə məxsus üslub özəlliyi elmi-nəzəri təhlilə cəlb edilir. Məqalədə irəli sürülən nəzəri fikirlər dil materialları ilə təsdiq olunur. Belə ki, Nəsiminin danışq dilini ədəbi dil səviyyəsinə qaldırması, orijinal ifadələrdən istifadə etməsi, bədiiliyi gücləndirən faktlara ardıcıl müraciəti yaradıcılığından alınmış örnəklərlə əsaslandırılır.

### AÇAR SÖZLƏR

poeziya, dil, üslub, söz,  
ifadə, örnək, ədəbi  
qaynaq

### MƏQALƏ TARİXÇƏTİ

göndərilib – 13.05.2020  
qəbul edilib – 19.05.2020

## Nasimi and our literary language

*Sadagat Hasanova*

PhD in Philology, professor, Nakhchivan Teachers' Institute. Azerbaijan.  
E-mail: sedagethesenova@gmail.com  
<https://orcid.org/0000-0002-0839-8469>

### ABSTRACT

A number of linguistic researches have been carried out on İmadəddin Nasimi's work till the present time. One of the reasons why literary word artists live in history is because of the word that is considered the cornerstone of humanity. From this point of view, the wisdom of Nasimi's word is still original and philosophical. Nasimi's ability to use linguistic facts correctly is evident in almost all of his works. Nasimi's attitude to language and his approach to this national-spiritual wealth have great importance in the deep and comprehensive study of a certain period of our language history, in revealing the aesthetic beauty of our literary language. The role and service of the poet in our literary language is clarified in the article with new facts. The stylistic peculiarities of his language are involved in scientific-theoretical analysis. The theoretical ideas put forward in the article are confirmed by language materials. Thus, Nasimi's use of colloquial language to the level of literary language, his use of original expressions, and his consistent appeal to the facts that strengthen his art are based on examples taken from his work.

### KEYWORDS

poetry, language, style,  
word, phrase, example,  
literary source

### ARTICLE HISTORY

Received – 13.05.2020  
Accepted – 19.05.2020

## Giriş / Introduction

Tarixi ədəbi qaynaqların linqistik baxımdan tədqiqi böyük əhəmiyyətə malikdir. Belə ki, bu, bir tərəfdən, müraciət edilən mənbənin qaranlıq tərəflərinə işq salır, digər tərəfdən, ədəbi dilimizin dərindən və hərtərəfli araşdırılmasını təmin edir. Bu mənada, Nəsimi dilinin tədqiqata cəlb edilməsi aktual məsələlərdən biridir. Bundan başqa, tarixi mətnlərə yeni ədəbi-linqistik prizmadan yanaşmaq maraqlı və uğurlu dil faktlarının əldə edilməsinə səbəb olur. Söz sənətkarlığı ilə məşğul olan tarixi şəxsiyyətlərin dilinin araşdırılması, bir tərəfdən də, müraciət edilən dövrün mədəniyyətini təsəvvürə getirir. Bu anlamda da, Nəsimi dilinin araşdırılması maraqlı və lazımlı işlərdən biridir. Belə ki, “dil mədəniyyətin, mədəniyyət də, öz növbəsində, dilin inkişafına imkan və şərait yaradır” [9, s.224-225].

### Nəsimi və ədəbi dil

Nəsimi poeziyası Azərbaycan ədəbi dili tarixində xüsusi bir mərhələdir. Üç yüz ildən artıq fars dilli saray şeiri ənənəsi və anadilli şeirin yazılı ədəbi dildə hələ möhkəmənməmiş və ənənə şəklini almamış ilk örnəklərindən sonra İ.Nəsimi poeziyası parlaq bir hadisə kimi meydana çıxmışdır.

Nəsimi poeziyası dilinin anlam qatları dərin, məna əhəmiyyəti, həqiqətən, çoxdur. Fikrimizcə, şair aşağıdakı beytini məhz bu baxımdan yazmışdır:

*Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,  
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq*

[10, s.28].

İ.Nəsiminin söz haqqındaki fikirləri hikməti, dərinliyi ilə Nizami Gəncəvinin dil, nitq haqqındaki fikirlərini yada salırsa, elmi-nəzəri sanbalı baxımından isə mütəxəssis dilçi mülahizələri ilə üst-üstə düşür. Sözün şərəfinə sözler qoşulması, əsərlər yazılması, nəğmələr bəstələnməsi, demək olar ki, bütün tarixi zamanlara xas olan cəhətlərdəndir. Bu mənada, Nəsimi də sözdən deyib və sözünün xislətindəki haqqə sadıq qalıb:

*Nəsiminin sözü həqdir, həqqi bil,  
Ki, həqdir hər nə kim, dilinda söylər*

[10, s.243].

Sözə qayğı ilə yanaşanlar, onu sevərək dərk edib gücünə inananlar özləri də yeni ifadələrə möhür vurmuş, sözün gizli mənalarını üzə çıxarmış və bununla da qəlblərə təsir etməyi, heyrətləndirməyi bacarmışlar. İ.Nəsimi də söz haqqında orijinal fikirləri ilə sözsevərlərin cərgəsindədir. O, sözün ən yüksək məqama malik olduğunu, canla, ruhla bağlılığını öné çəkərək əsas xüsusiyyətlərini bir daha xatırladır, nitq mədəniyyəti üçün əsas keyfiyyət hesab edilən yığcamlığı yüksək dəyərləndirir.

*Aqıl isən, sözünü müxtəsər et,  
Ey Nəsimi, çü bigirandır söz.*

Nəsimi əsərləri ilə dilimizin ifadə imkanlarının genişliyini təsdiq etmişdir. Bunu əsaslandıran amil şairin poeziyada geniş işlənən bir sıra ərəb-fars mənşəli sözlərdən imtina etməsi, milli sözlər üstünlük verməsi və ya alınma vahidlərlə yanaşı, onların Azərbaycan dilindəki sinonim variantından istifadə etməsidir. Bədii dildə alınma sözlərin işlənməsi, bəllidir ki, bir çox tarixi zamanlarda və elə indinin özündə də müşahidə edilir. “*Bu sözlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibətləri ilə əlaqədar olaraq müxtəlif dillərdən dilimizə keçmişdir*” [3, s.43].

İ.Nəsiminin dilindəki alınma sözlərin milli sözlərimizlə əvəzlənməsi və ya yanaşı işlənməsi həmin leksik-qrammatik nümunələrin əvvəlki möhkəm dayaqlı ərəb-fars mövqeyini nisbətən zəiflətdi və bu, sonrakı dövrlərin ədəbi dilinə də öz təsirini göstərdi. Milli sözlərin dayanıqlığı istər-istəməz alınmaların bir qədər geri çəkilməsinə səbəb olur ki, bunu Nəsimi dilində aydın şəkildə müşahidə etmək mümkündür.

Maraqlıdır ki, Nəsiminin alınma sözlərin nisbətən bol olduğu əsərlərində də milli ruh üstündür. Ona görə ki, bu sözlərin ifadə etdiyi fikirlər millidir, xalqa tanış və doğmadır. Buna görə də Nəsimi Azərbaycan dilini ədəbi səviyyədə normalaşdırmağı bacardı. Təsadüfi deyildir ki, Nəsiminin dili Azərbaycan ədəbi dilini öyrənmək üçün tarixi yazılı abidə kimi yüksək dəyərləndirilir. “O, ana dilinin fədaisi kimi də Azərbaycan mədəniyyəti tarixində görkəmli yer tutur. Nəsimi bir həqiqəti yaxşı başa düşürdü. Başa düşürdü ki, xalqın dili onun (xalqın) ən yaxşı və etibarlı təmsilçisidir, dil xalqın ən zəruri göstəricilərindəndir. Dilini itirən xalq özünü itirmiş olur, öz varlığını itirmiş olur” [11, s.8].

Dildəki adı sözləri qeyri-adı bədii gözəllik səviyyəsinə qaldıran Nəsimi Azərbaycan şeir dilinin bütün incəliklərini ortaya qoyan şairlərdəndir:

*Düşdü könül ala gözün ağınavü qarasına,  
Ayriq anınlı kimsənin ağı nədir, qarası nə?*

Bu beytdə “ağ” və “qara” sözlərinin, “nə” sual əvəzliyinin təkrar işlənərək müxtəlif üslub məqamlarına salınması, xüsusilə də sual cümləsinin tərkibində sıralanması uğurlu üslub faktı kimi diqqəti çəkir. “Sözlər, ifadələr adicə dil vahidləri, nitq faktları deyil, söz sərraflarının, ədəbi simaların mənəvi güzgüsüdür. Adı güzgülərin ömrü azdır, onlar əldən düşüb qırıla bilər və ya insanın ona baxdığı zamanı göstərə bilər. Söz isə həmişəyaşar güzgündür, üstündən nə qədər zaman keçə də, insanın fikir və düşüncələrini, isteklərini, mənəvi aləmini əks etdirmək gücündədir. Sözlər nə qədər deyilsə də, əgər yerinə düşübə, insan ondan bezmir, əksinə, zövq alır...” [5, s.205-206]. İ.Nəsiminin yuxarıdakı beytində “nə” sual əvəzliyinin ellipsis hadisəsinə uğraması dilin bədiiliyinə əsaslı şəkildə təsir göstərir. “Ellipsis, yəni cümlə üzvünün (və ya hər hansı bir qrammatik vasitənin, məsələn, morfoloji əlamət olan şəkilçinin – S.H.) buraxılması heç də o demək deyil ki, uyğun sintaktik pozisiyada o, öz yerini tutmamışdır...” [1 s.93]. Məndə yerini tutmamaq əlaməti yalmız formal baxımdan özünü göstərir, yəni elliptik dil faktı məntiqi cəhətdən həmişə canlıdır. Bu fikir Nəsiminin poetik dilindən alınmış örnəklərlə öz təsdiqini tapa bilir:

*Gəldi fəqanə can yenə ney kimi, suzü dərd ilə,  
Kim nə bilir bu xəstənin dərdi nədir, dəvası nə?  
[10, s.52].*

Doğrudan da, “Ədəbi dilin digər üslublarına nisbətən bədii üslub sintaksis sahəsində daha geniş üslubi-semantik diapazona malikdir. Belə ki, bədii ədəbiyyatda ədəbi dilin normalarına tabe olan söz birləşmələri və cümlə növləri ilə yanaşı, sərf üslubi səciyyəli birləşmə və cümlə formaları da (məsələn, elliptik cümlələr, ritorik suallar, söz sırasında müəyyən dəyişikliklər olan cümlələr və s.) işlənir ki, bu da, əsasən, danışq-məişət üslubuna xas olan xüsusiyətlərdir” [2, s.12].

Yuxarıdakı beytin təxminən üçdə bir hissəsi alınma leksemlərdir. Buradan Nəsimi dilində alınma-milli söz münasibətlərini təyin etmək mümkündür. Şairin elə əsərləri də vardır ki, onlarda bu nisbət əksinədir, yəni alınma sözlər kəmiyyət baxımından milliləri üstələyir, lakin milli təfəkkürün qüdrəti bu kəmiyyətin keyfiyyətə çevrilməsinə imkan vermir:

*Mana sənsiz cahanü can gərəkməz,  
Vüsalın var ikən hicran gərəkməz.  
Qəmindir könlümün təxtində sultan,  
Bir iqlimə iki sultan gərəkməz  
[10, s.70].*

Atalar sözləri səviyyəsinə malik olan, hikmət sanbalı ilə seçilən bu misralar millimənəvi üstünlük'lərə malik həqiqi şair kəlamıdır. “...Şeir sənəti tarixinin bütün dövrlərində şair sözü – şeir gözəllik qiyafəsində, müqəddəslik libasında araya-ərsəyə gəlmış, bədii söz ustadları – sözə təmənnasız xidmət edənlər, əbədiyyat nəğməkarları sözü əbədiyyətə qovuşdurduqları üçün özləri də mənəsub olduğu xalqın qəlbini köçmüşlər. Müasirlərinə bədii söz həyəcanı, sənət sevinci, xoş ovqat və ilahi zövq aşışlayan şair kəlamı həmişə misilsiz mənəvi sərvət hesab edilmişdir” [6, s.3].

*Gülüstanın gülü sənsiz tikandır,  
Mana sənsiz gülü reyhan gərəkməz.  
Mana səbr eyləmək sənsiz, nigara,  
Əgər müşkil, əgər asan – gərəkməz  
[10, s.70].*

Əsərin dilində işlənmə bolluğu ilə diqqəti çəkən “gərəkməz” feli maraqlı və uğurlu dil faktlarından biri kimi indi də öz əhəmiyyətini və fərqini itirməmişdir. Belə ki, o, bir sıra “söz-xəbər” termini ilə ifadə edilən ismi xəbərlərdən seçilərək feilin zaman kateqoriyasına xas olan morfoloji əlamətləri qəbul edə bilir. Həmin qrupdan olan dil faktlarında belə bir əlamətlə qarşılaşmırıq. İ.Nəsiminin dilində qeyri-qəti gələcək zamanın inkarında işlənən “gərək” sözünə bütün zaman əlamətləri qoşulur və onu dəyişə bilir.

*Əzəldə qılmuşam eşqinlə peyman,  
Bütün peyman, sınıq peyman gərəkməz  
[10, s.70].*

Bu şeirdə milli sözlər təkrarlar hesabına müəyyən say təşkil etsə də, iyirmidən çox söz alınmadır, lakin onlar milli vahidlərin əhatəsinə elə salınıb ki, öz sözlərimizin aydınlıq və təbiiyi alınmaların mövqeyini sarsıda bilib. Bu baxımdan aşağıdakı nümunə də maraqlıdır:

*Surətin nəqşinə xəyal irəməz,  
Gözlərin alasına al irəməz.  
Bu günü gör ki, rəngi çöhrəsinə  
Nə qədər al edirsə, al irəməz  
[10, s.75].*

Sözlərin rəngdən-rəngə düşməsi poetik dilin özelliklərindəndir. "Şair üçün dil istedad meyari kimi dərk olunur. Onun ədəbi prosesdəki uğuru, sənət aləmindəkəi mövqeyi də məhz dillə - sənət dili ilə ölçülür. Şairin istedad dərəcəsi də, əslində, ümumxalq dilinin incəliklərindən məqsədyönlü istifadə ölçüləri ilə şərtlənir. Söz sənətkarları ilə xalqın tükənməz dil xəzinəsi arasındaki əlaqə və münasibətlər şerin və bütünlükdə şairin poetik şəxsiyyətini səciyyələndirir, sənət taleyini həll edir" [6, s.20]. Bu mənada, Nəsimi sözünün üstünlüyünü özü bir daha xatırladır:

*Bu nə ziba camal olur, yarəb,  
Ki, kəmalatına kəmal irəməz.  
Ey Nəsimi, sözün müfərrihdir,  
Bu cəhətdən ana mələl irəməz*

[10, s.75].

Ümumtürk dilinin dəyərli faktlarından olan "irmək" (çatmaq) felinin qeyri-qəti gələcək zamanda işlənərək rədife çevrilmesi Nəsimi dilində alınma sözlərə müqavimətin maraqlı və orijinal faktı kimi diqqəti çəkir.

Nəsimi Azərbaycan dilini dövrünün irəlidə gedən ədəbi dilləri olan ərəb və fars dilləri səviyyəsinə qaldıraraq dilimizin ədəbi dil kimi çox yararlı olduğunu təsdiq etdi. Nəsimidən əvvəl də ana dilində yazılmış əsərlər olmuşdur. Bu mənada, Həsənoğlunun məlum qəzəllərini və Qazi Bürhanəddinin əsərlərini və s. göstərmək olar. Lakin Həsənoğlu qəzəllərinin kəmiyyət azlığı və Qazi Bürhanəddinin yaradıcılığına məxsus əsərlərin, əsasən, ümumtürk dili faktı olmasını nəzərə aldıqda, Nəsiminin ana dilinin yüksəlişindəki rolu daha aydın və qabarıq şəkildə aydınlaşır. Belə ki, Nəsimi Azərbaycan dilində böyük bir ədəbi prosesin gedisiనi əsaslandırmışdır. Bu mənada, ana dilindəki şeirin möhkəm əsaslarını qoymaq, doğrudan da, Nəsimiyə məxsusdur. "Nəsimi ilk böyük şairdir ki, Azərbaycan dilinin söz və ifadələrini ədəbi dilə gətirdi və onlardan geniş mənada istifadə etməklə XIV əsr Azərbaycan ədəbi dilinin milli zəmin üzərində yüksəlməsini təmin etdi. Nəsimi Azərbaycan dilinin başlangıç mərhələsində ərəb, fars dillərində yazmaqla bərabər, doğma ana dilində də gözəl, kamil şeir nümunələri yaratdı və bununla da Azərbaycan türk dilini ərəb və fars dilləri ilə canlı rəqabətə qoşdu" [4, s.406-413].

### Nəsimidə xıtablar

Dilimiz qarşısında geniş poetik imkanlar açan İ.Nəsimi ədəbi dil ilə xalq danışığı dili üçün ortaq faktlardan bol-bol istifadə ilə, bir tərəfdən, əruz vəzninin tələblərinin yüngülləşmasına səbəb olmuş, digər tərəfdən, milli bədii təfəkkürün təzahürü olan dil materialları ilə əsərlərini zənginləşdirmişdir. Şairin dilində diqqəti çəkən əlamətlərdən biri də budur ki, o, bəzən fikirlərini yabançı sözlərin çoxluğu ilə ifadə etsə də, bu sözləri elə yerli-yerində və məharətlə işlədir ki, onların milli olmadığı ilk baxışda nəzərə carpmır.

*Mənim yarı-vəfadaram, gəl axır,  
Mələk surətli dildaram, gəl axır,  
Fəraqın canımı yaxdı beqayıt,  
Həbibim, munisim, yarım, gəl axır*

[10, s.207].

Göründüyü kimi, qəzelin həm bəhri əruzun hecaya yaxın bəhrlərindəndir, həm də onun tərkibindəki milli sözlərin kəmiyyəti az olsa da, dinamikliyinə görə axılcılığı alınma sözlərin fəallığına yer qoymamışdır. Sözün gücü və təsiri şairin bütün əsərlərində özünü göstərir. "Bu bir təsadüf deyil ki, tarix Qaracığ dağının ("Dədə Qorqud" dastanlarındakı Qazan xan həmin dağın "qaplanı" idi) Əhməd Yəsəvinin duası ilə yerlə yeksan olması möcüzəsini bəşər övladına göstərmişdir. Dualar da sözlərdir, sözlərin hikməti ilə mayalanıb, müqəddəsləşib, ecazkar bir təsir gücünə malik olub" [5, s.206]. İ.Nəsiminin poetik dili bu fikrin reallığını, sözün gücünü göstəren qaynaqlardandır.

*Mənəm bülbü'l kimi naləvü-giryān,  
Dodağı qönçə gülzaram, gəl axır,  
Qaşın qarşısına canım bərabər,  
Mənim tiri kamandaram, gəl axır*

[10, s.207].

Əslində, beytlərdəki sözlər klassik üslubda tez-tez qarşılaştığımız leksik-grammatik vahidlərdəndir, lakin onların düzülüyü, aralarındaki ritm və ahəng, mütəhərriklik əsərin bədii ləyaqətini təmin edir. "Bədii əsərlərin dili spesifik

xüsusiyyətlərə malik olub, obrazlılıq, emosionallıq və s. keyfiyyətlərinə görə seçilir. Belə əsərlər dildə çox zəngin və rəngarəng olur. Bədii əsərlərin müəllifi üslubi məqsəddən asılı olaraq dildə mövcud olan bütün vasitələrdən öz qüvvəsi daxilində geniş istifadə edir. Bu dil vasitələri isə bədii əsərin dilində xüsusi üslubi vəzifələrə malik olur” [12, s.35-40].

*Fəraqından qatı divanə oldum,  
Kərəm qıl, zülfü zünnarım, gəl axır,  
Sənintək görmədim bir gül cahanda,  
Bənövşə, tazə rüzgarım, gəl axır*

[10, s.207].

Əsərin dilində bədii səviyyəsi ilə diqqəti çəkən və fərqli bir həyəcan ifadə edən çox sayıda xıtab (13 ədəd), mənənəni qüvvətləndirən “axı” ədatının “gəl” feli ilə birlikdə rədif kimi işlənməsi, üçüncü beytin ilk misrasında “mənəm” xəbərinin inversiyası və s. dil-üslub xüsusiyyətlərini zənginləşdirməyə xidmət edir.

*Qərarım qalmadı, səbrim tükəndi,  
Ləbi ləli-şəkərbarım, gəl axır,  
Nəsimi natəvandır çün qəmindən,  
Gəl, ey canım, gəl, ey yarım, gəl axır*

[10, s.207].

Sözsüz ki, hər hansı bir bədii əsərin dilindəki sözlərin kəmiyyət çoxluğu onun üslub zənginliyinə təsir edir, lakin dilin şirinliyi, sözlərin məna-məzmun bolluğu sənətkarlıq keyfiyyətlərinə aiddir. Bu mənalar dəyişdikcə, bir-birini əvəz etdikcə dilin obrazlılığı, bədii keyfiyyəti, təsir gücü meydana çıxır. Zəngin lügətə malik olmaq və leksik-qrammatik vahidlərin məna çalarlarından bacarıqla istifadə şairin dərin istedadından xəbər verir. Bu əlamətlər Nəsiminin dilində yetərinə özünü göstərir.

İ.Nəsimi, eyni zamanda klassik qəzəlin dilinə xalq ruhunu aşlayan şair kimi dəyərlidir. Şairin şeir üslubunda klassik dəbdəbə ilə danışq dilinə məxsus sadəlik, təbiilik vəhdət təşkil edir. “Nəsimi şeirlərinin şifahi xalq yaradıcılığına, dövrün canlı dilinə belə möhkəm bağlılığı o dövr üçün son dərəcə əhəmiyyətli hadisə idi; şeriminin milli əsaslar üzərində inkişafı üçün, ədəbi dilimizin xalq danışq dili kimi arxa qazanması üçün əhəmiyyətli idi” [11, s.17].

*Aləmdə bu gün sənciləyin yar kimin var?  
Gər var desən, yox deməzəm, var, kimin var?*

[10, s.193].

Bu beytədə dörd dəfə “var” ismi xəbəri işlənmişdir. Buna baxmayaraq, o, dilə heç bir ağırlıq gətirmir, əksinə, maraqlı və oynaq bir ritm yaradır ki, bu, Nəsimi dilinin özelliliklərindən biridir. Bu baxımdan, maraqlı beytlərdən biri də belədir:

*Eşqində Nəsimi çü qılır canını qurban,  
Qurbanına qurban olayum, canım əfəndi*

[10, s.86].

Bu beytədə üç dəfə işlənən “qurban” sözü oxucunu yormur, ürəyə və qulağa xoş gəlir, bədiiliyi dərinləşdirən vasitə kimi nəzərə çarpar.

*Canımı yandırdı sövqün, ey nigaram, qandasan?  
Gözlərim nuru, iki aləmdə varım, qandasan?*

[10, s.149].

*Miskin saçın zəncirinə verdi Nəsimi könlünü,  
Ayrux nə hacətdir ana zənciri zindan, qandasan?*

[10, s.151].

Xitablar və sualların qoyuluşu elə bir bədii gözəllik və xoş ovqat yaradır ki, onların bu qədər üslub keyfiyyətlərinə malik olması heyrət doğurur. Fikrimizcə, orta yüzilliliklərin qəzəl dilində ən çox xıtaba müraciət edən və onu bədiiliyin ən yüksək səviyyəsinə ucaldan məhz Nəsimidir. Şairin yeddi beytən ibarət “Nigaram, dilbərim, yarım, ənisim, munisim, canım, Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım” mətbəyli qəzəli yalnız xitablardan ibarətdir. Belə ki, bu qəzəldə heç bir müstəqil cümlə və beləliklə, bitkin fikirli bir misra ilə qarşılaşmırıq. Qəzəl 66 xıtabdan təşkil olunub, lakin nəzərə çarpan budur ki, bu fakt dilimizdəki bəzi nəzəri mühakimələri alt-üst edir. Belə ki, nəzəri dilçilikdə xıtabin yalnız müraciət bildirməsi haqqında fikir formalasmışdır. Nəsiminin dilində isə hər bir xıtab bir fikir, bitkin düşüncə örnəyi, dərin hiss, həyəcan açarıdır. Şairin xitablarında duyarlı, məhəbbət, fəlsəfə və hikmət dolu bir qəlbin təlatümləri dilə gəlir. Bu, başdan-ayağa Nəsimi dilinin özəlliyidir.

*Dilbəra, mən səndən ayrı ömrü, canı neylərəm?  
Tacı təxti mülkü malü xanimani neylərəm?....  
Dilbər aydır, ey Nəsimi, sabir ol, qılma fəşğan,  
Mən bu gün səbr eyləsəm, danla fəşğanı neylərəm?*

[10, s.142].

Nəsiminin yuxarıdakı qəzəlində məcaz şaxələnməsi olmasa da, dərin emosional xüsusiyyət özünü göstərir. Belə ki, ritorik suallar, bədii təzadlar əsərin obrazlılığını təmin edir. Nəsimi sözləri bir anlamdan başqa anamlara keçirərək, onun dərin qatlarını üzə çıxararaq bədii dəyəri yüksək olan ifadələrin yaranmasını əsaslandırır. Bədii dildə üslubi rəng və əlvənlığın keyfiyyətini təmin edən amillərdən biri də sözlərin leksik məna qruplarıdır. İfadəlilik, sözlərin deyim üsuluna əsaslı dərəcədə təsir edir. Bu, şairin üslubi məqsədini qarşıya qoyur. Sözün məna seçkinliklərini dərk etmək və bunu anlatmaq sənətkardan xüsusi bacarıq tələb edir. Ritmik təkrarlar üslubun tələbindən irəli gəlir.

*İstərəm vəslı camalın ta qılam dərdə dəva,  
Mən sənin bimarinam, özgə dəvanı neylərəm?  
Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,  
Çünkü yordan ayrı düşdüm, bu cahani neylərəm?  
Çox dualar qılımışam mən xalıqın dərgahına,  
Çün muradım hasıl olmaz, mən duani neylərəm?*

[10, s.142].

### Sözlərin “rəngi”

Maraqlıdır ki, bu qəzəldəki alınma vahidlər indi də anlaşıılır, lakin buradakı bir milli sözümüz arxaik sözlər qrupuna keçdiyi üçün anlaşılması çətindir. Bu, qədim milli sözlərimiz sırasına daxil olan “ayıtmaq” felinin əsasındaki “aydır” sözüdür. Bu söz müasir dilimizdəki “demək” felinin arxaik sinonimidir. İndi də muğam mətnlərinin maraqlı nümunəsi kimi oxunan bu qəzəldə, təssəfү ki, ifaçılar həmin sözün mənasını aydınlaşdırımadıqlarından başqa bir söz – “oldü” sözü işlədirlər ki, bu, qəzəlin ümumi ruhuna tamamilə yaddır. Qəribədir ki, muğam ustalarının, demək olar, hamısı son beytək “fəşğan” sözünə əsaslanaraq “aydır” sözünü “oldü” sözü ilə əvəz edirlər. Prof. Y.Seyidov da öz araşdırmasında qəzəlin məqtə beytində “aydır” yerinə “oldü” işlətmışdır. Yəqin ki, o, əsərin hansısa yanlış nəşrindən istifadə etmişdir.

İ.Nəsiminin dilində bu gün üçün mənası köhnəlmış sözlərdən biri də “oxumaq” felidir. Məlumdur ki, müasir dilimizdə “təhsil almaq” və “mütaliə etmək” anamlarında işlənən bu söz ədəbi dilimizin qədim və orta dövründə fərqli məna daşımışdır. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanının dilində o, ilk mənasından (məsələn, ismi-əzəm oxumaq) başqa, həm də “çağırmak” mənasında işlənmişdir: *Bayböərə bəg bazirganlarını yanına oxidi, buyuruq etdi* [8, s.53]. Nəsiminin dilində isə tamamilə fərqli bir mənzərə ilə qarşılaşıraq: Burada “oxumaq” sözü “demək” mənasında özünü göstərir:

*Nə hikmətdir, aya, ey hüsnü-ziba,  
Səni aləmlərə sultan oxurlar?  
Fədə qıl canını, sən, ey Nəsimi,  
Ki, canı yar üçün qurban oxurlar*

[10, s.210].

Nəsiminin dilindəki maraqlı faktlardan biri də budur ki, “bənzər” sözü “bənzis” şeklinde işlədilmişdir:

*Surətdə gərçi bənzisi çoxdur Nəsiminin,  
Mənidə adı hər həcərin kimiya degil*

[10, s.121].

Nəsiminin dilində “göydürmək” adlı feil də var ki, ilk baxışda çağdaş dilimizdə çox işlək olan “göynətmək” felinin arxaik forması kimi görünür, lakin sözün mənası bunu deməyə imkan vermir:

*Xumari-mehriniz göydürdü canı,  
Yetir şərbət vüsalından nəhanım*

[10, s.126].

“Göydürmək” sözü araşdırılmasına ehtiyac duyulan maraqlı faktlardandır. Dilimizdə “göy” sözü əsasında bir sıra həqiqi və məcazi anlam daşıyan sözlər vardır. Nizami Gəncəvinin “Yeddi gözəl” əsərində dərdli adamların göy rəngdə geyimləri, xalq arasında xəsis adamlar haqqında “necə də göydür” ifadəsi, “ağrımaq” mənasında “göynətmək” feli və s. kimi leksik-qrammatik vahidlər diqqəti çəkir. Nəsiminin dilindəki “göydürmək” feli tamamilə fərqlidir. Yəni, bu söz məhrədən,

məhəbbətdən canın ağrımağı mənasında ifadə olunmur. Fikrimizcə, Nəsimi dili nə qədər incələnsə, yenə də azdır, çünki araşdırımlar çıxalıb dərinləşdikcə yeni-yeni dil faktları və mənalarla qarşılaşırıq. "Sözsüz ki, hər bir sənətkar ədəbiyyatda müəyyən qədər rol oynadığı kimi, ədəbi dilimizdə də öz sözünü deyir, onun maraqlı, zəngin faktlarından istifadə prosesində özü də bilərkəndən və ya bilməyərkəndən sözü və ya ifadəni o vaxta qədər bəlli olmayan bir mənasında işlədir, yaxud dil faktlarından elə məqamlarda istifadə edir ki, müəyyən yeniliklərə səbəb olur. Bununla da, ədəbi dilimizə xidmət edir" [5, s.216]. Bu anlamda, Nəsiminin əməyi, doğrudan da, əvəzolunmazdır.

Nəsiminin dilində şairin qələminə xas olan bir çox ifadələrə rast gəlirik. Həmin ifadələr çox zaman izafət formasında olsa da, şirinliyi ilə seçilir. Bu mənada "vüsəl təmənnası", yəni "təmənnayı-vüsəl" maraqlı və uğurlu dil faktlarındandır:

*Səfəvü zövqi-dünyaya, könül, aldanma, al eylər,  
Səni salar bu sevdaya, özü qeyri-xəyal eylər...  
Nəsimi xəstəyə sənsiz Süleyman mülküնü versən,  
Ol ani bir çöpə saymaz, təmənnayı-vüsəl eylər*

[10, s.216].

İ.Nəsimi söz aləmində özünəxas izi olduğuna inanmışdır. Fikrimizcə, aşağıdakı nümunələr bu fikri təsdiq edir:

*Ey Nəsimi, cahani tutdu sözün,  
Övnəkəllah ki, şahi-kışvərsən!*

[10, s.163].

Bu beyt də Nəsiminin onu söz aləminin seçilən nümayəndələrindən olduğunu bir daha yada salır.

*Cün yəqin bildi Nəsimi ağzının var olduğunu,  
Ol yəqini sən güman etmək dilərsən, etməgil*

[10, s.122].

Şair onun sözünü dinləyən arıfların incilər qazanacağını bildirir. Nəsimi sözünün dəyəri, əhəmiyyəti, doğrudan da, böyükür:

*Qulağı arisin ta kim, Nəsiminin sözün dirlər,  
Sədəftək incilər ağzı dolar dür şahivarından*

[10, s.156].

Nəsimi sözü harada, hansı məqamda deyilsə də, deyiliş-düzlüş nizamına malikdir. Bu həqiqəti şairin özü də etiraf etmişdir:

*Vəslində Nəsimi sözünü ərşə çıxardı,  
Qanğı sədəfin incisi buldu bu nizamı*

[10, s.99].

Aşağıdakı beytdə isə ifadə və məna yüksəkliyin ən gözəl və yüksək həddindədir. Belə ki, şair sözü bütün qiymətli incilərdən yuxarıda dayanır, hətta bu sözə susamaq məqamları da vardır:

*Dur, Nəsimi, sözünü töhfə üçün bəhrə ilət,  
Kim, anın diqqətinə dürr ilə mərcan susadı*

[10, s.109].

### Frazeoloji birləşmələr

Nəsiminin dilində maraqlı və orijinal frazeoloji birləşmələr bədii-estetik səviyyəsi və poetik imkanlarının genişliyi ilə diqqəti cəlb edir. Maraqlıdır ki, bu dil vahidləri təzəliyi, təravəti ilə yüksəkdə dayanır. "Fikrin ifadəsində elastiklik, anlaşıqlıq, emosionallıq və ekspressivlik kimi məziyyətlərin yüksəlişi öz başlangıcınu poetik dilin ahəngində görünməyə və tərəqqi etməyə başlayan təzələnmələrdən alır. Canlı ünsiyyət dilinin poeziyaya güclü nüfuzu, təbii haldır ki, bədii düşüncənin də aydınlaşma prosesinə, yeni poetik əhvali-ruhiyyənin formallaşmasına müsbət təsirini göstərir" [7, s.24]. Bədii imkanları azalmayan, əksinə, işləndikcə çıxalan, qələmdən-qələmə inkişaf edən xalq təfəkkürünün ifadəcisi olsa da, ayrı-ayrı söz ustaları tərəfindən cilalanan bu bədii dil faktları o dərəcədə inkişaf etmişdir ki, artıq dilimizin qanına hopmuşdur. Onlardan bəhrələnən sənətkarlar özləri də frazem səviyyəli ifadələrin yaradıcısına çevrilmişlər. Bu prosesdə meydana çıxan novatorluq "müəllifli" frazeoloji birləşməsinə səbəb olmuşdur. Bədii dildə elə frazeoloji birləşmələr tapmaq mümkündür ki, onların daxilində xalq və müəllif təfəkkürü vəhdət təşkil edir. Bu, frazeoloji birləşmələr üzərindəki dəyişmə əməliyyatı və ya sənətkarın öz qələminə

məxsus yeni sabit birləşmələrin yaranması ilə bağlıdır. Bəzən də hər hansı bir müəllif özündən əvvəl yaşıyib yaradan başqa bir şairin dilində işlənən frazeoloji ifadəni elə bir məqama gətirir ki, onun yeniliyi şübhə doğurmur. “Könül aparmaq” ifadəsinə ilk dəfə yazılı ədəbi dilimizdə Həsənoğlunun “Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər” misrası ilə başlanan məşhur qəzəlində rast gəlirik. Sonralar bu ifadə Nəsimi dilində də işlənmişdir:

*Apardı könlümü məndən bu gün ol cənnətin huri,  
Götür pərdə camalından ki, sənsən eynimin nuri*  
[10, s.104].

Və ya:

*Apardı könlümü bir çeşmi məxmur,  
Kim ola istəməz ol hüsnə məğrur*  
[10, s.251].

Şairin dilindəki “könlüm quşu” ifadəsini sonralar Vaqif və Şəhriyar kimi sənətkarlarımıızın əsərlərində də müshahidə edirik:

*Könlüm quşu əsfəldədir, vəqt oldu pərvaz eyləyə,  
Simurğı-qafə qürb olan ərş üstünə kövən gərək*  
[10, s.114].

Bədii üslubda obrzlılığın fəallaşdırılması uğurlu dil vahidləri ilə reallaşır. Bu anlamda məcəziliyin dərinliyi ilə seçilən frazeoloji birləşmələr dəyərli dil faktlarıdır. Bədii dili onlarsız təsəvvür etmək mümkün deyil. Nəsiminin dilindəki frazemlər yeniliyi və özünəməxsusluğunu ilə fərqlənir. Bu baxımdan, “könlüləmək” ifadəsi üslub gözəlliyyi ilə diqqəti çəkir və o, şairin dilində maraqlı bir məqamda işlənmişdir. “Saçın zəncirinə könül vermək” kimi uğurlu bədii dil nümunəsinə əvvəl Nəsiminin, sonra isə “saçın zəncirinə könül bağlamaq” şəklində Vaqifin dilində rast gəlirik. Belə faktlar Nəsimi dilinin özündən əvvəlki və sonrakı Azərbaycan dili ilə bağlılığını göstərir. Prof. Y.Seyidov yazar: “Azərbaycan poeziya dili Nəsimidən sonra böyük inkişaf yolu keçmiş, müxtəlif mərhələlərdən adlayaraq müasir ədəbi dilimizin tərkibinə daxil olmuşdur. Bu mərhələnin əzəməti, meydana gətirdiyi yeni ədəbi dil qolları, ədəbi dilin formallaşmasında poeziya dili ilə yanaşı, nəşr dilinin, elmi və publisistik üslubların təsiri müasir ədəbi dilimizlə Nəsimi dilinin əlaqəsini bir qədər solğun göstərsə də, bu

əlaqəni aradan qaldırı bilməmişdir” [11, s.15]. Doğrudan da, Nəsimi yaradıcılığı ilə meydana çıxan ədəbi dil xüsusiyyətləri çağdaş dövrümüzün ədəbi dilini böyük şairin dili ilə əlaqələndirə bilir.

### Nəticə / Conclusion

Beləliklə, yuxarıda qeyd edilənlər Nəsimi dilinin orijinallığını, onun dərindən və hərtərəfli araşdırılmağa layiq olduğunu təsdiq edir. Araşdırma göstərir ki, Nəsimi sadə və zəngin Azərbaycan xalq danışq dilini ədəbi dil səviyyəsinə yüksəldən şair kimi dil tariximizdə xüsusi çəkisi olan şairlərdəndir. Onun qələminə məxsus olan bir sıra ifadələr ədəbi dilimizin uğurlu faktlarındandır.

### İstifadə edilmiş ədəbiyyat / References

1. Abdulla K. (2016). Azərbaycan dili sintaksisinin nəzəri problemləri. Bakı, MTM-Innovation. 360 s.
2. Bəylərova A. (2008). Bədii dildə üslubi fiqurlar. Bakı, Nurlan. 210 s.
3. Cəfərov S. (2007). Müasir Azərbaycan dili. Leksika. Bakı, Şərq-Qərb. 192 s.
4. Əsgərova T. (2009). Nəsiminin dilində ismi frazeoloji vahidlər. Ankara, Kültür Evreni. № 35.
5. Həsənova S. (2018). Dilimiz mənəvi kimliyimizdir. Naxçıvan, Əcəmi. 414 s.
6. Hüseynov M. (2008). Dil və poeziya. Bakı, Elm. 434 s.
7. Hüseynov M. (2013). Poetik frazeologiya. Bakı, Elm və təhsil. 166 s.
8. Kitabi-Dədə Qorqud. (2004). Bakı, Öndər nəşriyyat. 376 s.
9. Qurbanov A. (2019). Əsərləri, III c. Bakı, AMEA. 512 s.
10. Nəsimi. (2004). Seçilmiş əsərləri. Bakı, Lider.
11. Seyidov Y. (2007). Nəsiminin dili. Əsərləri, Bakı, Universitet nəşriyyatı. s.256.
12. Səfərov M. (2016). Bədii əsərlərdə metaforalar. Azərbaycan dili məsələləri. Bakı, Elm və təhsil. s.35-40.